

Fərrux Qarabağdır, Fərrux Azərbaycandır!

Daha bir uğur, daha bir qələbə! Zəfərin mübarək, can Azərbaycan! Müzəffər Azərbaycan Ordusu daha bir cəsarət, qətiyyət nümunəsi göstərərək strateji əhəmiyyətli Fərrux yüksəkliyini, Fərrux kəndini düşməndən azad etdi. Qan tökülmədən, şəhid verilmədən daha bir parlaq zəfər qazandıq.



Şanlı silahlı qüvvələrimiz 10 noyabr 2020-ci il tarixli Bəyanatın ruhuna uyğun mövqe dəqiqləşdirmələri həyata keçirərək, uzun illərdən bəri işğal altında olan çox mühüm, strateji əhəmiyyətli Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqeləri öz nəzarətinə keçirdi. Uzun fasilədən sonra üçrəngli bayrağımız Fərruxda ucaldıldı.

Fərrux kəndi və yüksəklikləri Birinci Qarabağ şavaşında ən çox şəhid veridiyimiz yurd yerlərimizdəndir. Yüzlərlə Vətən sevdalımız məhz bu kənd və onun ətrafındakı yüksəkliklər uğrunda canını fəda etmiş, şəhid

olmuşdu. Fərrux kəndi və onun ətrafındakı yüksəkliklərin yenidən nəzarətimizə keçməsi ilə həm də nakam şəhidlərimizin ruhları sevindi.

Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz şəhidlərimizin qisasını qiyamətə saxlamadı, qanını yerdə qoymadı. Fərruxu yenidən özünə, azadlığına, Azərbaycanına qovuşdurmuş, şəhidlərimizin ruhları qarşısında borclarını yerinə yetirmiş oldu.

Nəzərə almaq lazımdır ki, Fərrux və oradakı yüksəklik Azərbaycan Ordusunun nəzarətində olmadığı halda, faktiki olaraq, Ağdamda müəyyən layihələri reallaşdırmaq, iş görmək mümkün deyildi. Ona görə də Fərrux kəndinin tam nəzarətə götürülməsi tarixi uğurdur.

Bəli, dağlı-aranlı Qarabağın hər bir qarışı bizimdir, Azərbaycanındır!

Bizim olub, bizimdir və bizim olacaq.

Kimsə də, kimlərsə də Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tam təmin olunması yolunda qanuni, hüquqi haqqını onun əlindən ala bilməz və ala bilməyəcək.

***Jalə ƏLİYEVA,
Milli Məclisin***

***Ailə, qadın və uşaq məsələləri
komitəsi sədrinin müavini***

Xalq q zeti.- 2022.- 30 mart.- S.3.